



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği



Kamal Camalov,
Pedaqogika elmləri doktoru,
professor
Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Naxçıvan Müəllimlər
İnstitutu

(əvvəli ötən sayımızda)

"Ağlı olan insana billyklər hazırlamaformada verilmir". Böyük təfəkkür sahibi Füzuli yaradıcılığı boyu xalqımızın ən nəcib duyğularını, yüksək və humanistəllərinin tərənnüm edən əvəzolunmaz bir sənətkar, böyük bir insan olmuşdur. "Şair zaman-zaman oxunduqca həyat nəfəsləri sətirləri insanı arif olub ömrün mənasını dərk etməyə, gózəlliyyi duyub yaşamağa, dünya nemətlərindən həzz almağa çağırılmışdır". Bu mənada, pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji ırsı "alman, ingilis, rus və fransız dillərinə" tərcümə edilmişdir. Düzdür "Gibbdən sonra gələn Avropa tədqiqatçıları Füzuli əsərlərini öyrənmək işinə əhəmiyyətli bir yenilik gətirə bilməsə də" alman Şərqşunası Hammer Purqştall ("Leyli və Məcnun" poemasından Leylinin buludlarla söhbətindən bir parçası və "Bəngü Badə" əsərindən parçaları məsnəvi şəklində tərcümə etmişdir), ingilis Şərqşunası alim Gibb də Füzulinin "Leyli və Məcnun", "Bəngü Badə" əsərlərindən parçalar tərcümə etmişdir. "Gibb, həmçinin Füzulinin "Dustum, aləm səninçün gər olur düşmən mana" misrası ilə başlanan qəzəlini də ingilis dilinə tərcümə etmişdir".

Edmond Faze və Əbdülhəmid Məməduh, V. Minorski kimi şərqşunasalar Füzuli yaradıcılığına bığanə qala bilməmiş, əsərlərindən tərcümələr etmişlər. Göründüyü kimi, "M.Füzuli dünya ədəbiyyatşunaslarını özünün ecazkar təfəkkürü, ölməz sənət nümuneleri ilə heyrətə getirmiş, onları məftun etmişdir".

Yuxarıda qeyd etdi ki, Füz-

gahına bir niyazdır. Bu lezzətlərə meyl etmək idrak üçün xasiyyətdir. Saz nəğməsi vəxox səsin şərafına bu bəsdir ki, halsiz və ürəyi sönmüş adamların canına ürəkyandırıq eşq odu salır, qafiləri eşq dərdinin nəşəsindən xəberdar edir.

Lətif səsler eşqin təhrikinə səbəbdür,

Xəbərsizlər eşqin xəbəri səz ilə yetişir.

Eşq bir gizli sırdır, səz ilə aşkar olur.

Həqiqət budur ki, o, sərr səz pərdəsinin arxasındadır.

Hər bir əsərini öz canı və qanı ilə suvaran M.Füzuli yazır ki,

qəzel vəşərlərində estetik təsir imkanları Azərbaycanın korifey sənətkarları tərəfindən tərənnüm olunmuş və bu gün də tərənnüm olunmaqdadır. Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu, Əbdül Həsən xan İqbal, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sara Qədimova, Rübabə Muradova, Şövkət Əlekberova, Zeynəb Xanlarova, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Süleyman Ələsgərov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Ələsgər Abdullayev və digərləri toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə Füzulinin "Can verməqəm-i-eşqə ki,

də, habelə müğəm ifaçılığında kamilleşməsi yolunda bir məktəb, yarış səhnəsi olmuşdur. Yaradıcılığı ümman dolu olan Məhəmməd Füzulinin pedaqoji ideya və görüşlərinə ulu öndər Heydər Əliyev beş dəyər vermişdir: "Biz bu gün də, geləcəkdə də öz həyatımızda, öz işimizdə Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt geleceyə aparacaqıq". Sonda belə nəticəyə gəlirik:

1. Pedaqoji-psixoloji-fəlsəfi və ədəbi elmi ırsın tükənməz sərvəti sayılan Məhəmməd Füzulinin təlimin və təhsilin inkışafı ilə bağlı çağdaş dövrümüzə cavab verən ideyalar irəli sürmüdüdr;

2. Özünü tanıyan Tanrışını da

Zəmanəsinin və zəmanəmizin böyük şairi Məhəmməd

*(Məhəmməd Füzulinin anadan olmasının
530 illiyi münasibətilə)*



lu gəldən da müsiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxılmışdır. Qədim dövrdən xalqımızın müsiqi təfəkkürünün parlaq nümunəsi dahi Füzulinin əsərlərində də öz təsvir vətəren-nümunə tapmışdır. Bildiyimiz kimi, müsiqi sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülsədə ədəbiyyatla müsiqinin qarşılıqlı əlaqəsi mühüm mənə kəsb edir. Şairlə bəstəkarın yaradıcılıq zəhmətinin məhsulu olan mahnıları, eyni zamanda ədəbiyyatla müsiqinin qarşılıqlı əlaqəsinin, sintezinin bədii nəticəsi kimi qiyamətləndirənlər haqlıdır. Azərbaycan məktəb və pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji ırsı "alman, ingilis, rus və fransız dillərinə" tərcümə edilmişdir. Düzdür "Gibbdən sonra gələn Avropa tədqiqatçıları Füzuli əsərlərini öyrənmək işinə əhəmiyyətli bir yenilik gətirə bilməsə də" alman Şərqşunası Hammer Purqştall ("Leyli və Məcnun" poemasından Leylinin buludlarla söhbətindən bir parçası və "Bəngü Badə" əsərindən parçaları məsnəvi şəklində tərcümə etmişdir), ingilis Şərqşunası alim Gibb də Füzulinin "Leyli və Məcnun", "Bəngü Badə" əsərlərindən parçalar tərcümə etmişdir. "Gibb, həmçinin Füzulinin "Dustum, aləm səninçün gər olur düşmən mana" misrası ilə başlanan qəzəlini də ingilis dilinə tərcümə etmişdir".

Füzuli gəldən da müsiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxılmışdır. Qədim dövrdən xalqımızın müsiqi təfəkkürünün parlaq nümunəsi dahi Füzulinin əsərlərində də öz təsvir vətəren-nümunənə tapmışdır. Bildiyimiz kimi, müsiqi sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülsədə ədəbiyyatla müsiqinin qarşılıqlı əlaqəsi mühüm mənə kəsb edir. Şairlə bəstəkarın yaradıcılıq zəhmətinin məhsulu olan mahnıları, eyni zamanda ədəbiyyatla müsiqinin qarşılıqlı əlaqəsinin, sintezinin bədii nəticəsi kimi qiyamətləndirənlər haqlıdır. Azərbaycan məktəb və pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji ırsı "alman, ingilis, rus və fransız dillərinə" tərcümə edərək qeydedir ki, Füzuli "nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləminnərdən adlandırır"

nin mənəvi-estetik təribə gücü-nü diqqət mərkəzindən gətirmişdir. Müsiqini ruhun və təfəkkürün incise hesab edən və "türkələr ədəbiyyatında "Ustadi-şüəra" ləqəbinə alan" Məhəmməd Füzuli yazır ki, "nəğmə səma eyvanının kəməndidir. Xoşavazlar isə aləmin nərdivanıdır, ruha halın məbdəindən (məbdə – başlanğıcdan – K.C.) xəber getirir, onu cismanı əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sərr pər-dəsidir və hər nəğməsi Allah də-

araya gətirir, bir mənzumə yaza bilmək üçün gecələr sabaha qədər çalışın insanlar görüb oxusunlar... (İlahi, bu beytləri) şeirləri oxunduğu məclislərdə məsxərəyə qoyulan, bir neçə zəif beyt yazıb, onu dilənciliyə alət etməklə iftixar edən və guya şeiri anladığını anlatmaq üçün sözün və mənaların incəliklərinə etiraz edən bir neçə insanın ayaqları altında ezdirmə". Bu gün arıfların könlündə yaşayan Füzulinin müxtəlif məzmunlu əsərlərində,

"İlahi, məsum Əhli-Beytin hörməti xatırına yaşamağım üçün, rüsva-liq palçığı və peşmançılıq daşılıq meydانا gətirdiyim və onu suvamaq və zinətləndirmək üçün qanlar udduğum bu bir neçə dağlıq beyti mənalar üzərində gündüzlər axşama qədər düşünüb onları bir

əşq afəti candır", "Nalədəndir ney kimi avazeyi-əşqim bülənd", "Səfayı-vəsli-qədrin hicr ilə bimar olandan sor", "Pərişan halın oldum, sormadın hali-pərişanım", "Dün sayə saldı başıma bir sərvissərlənd", "Sərv-i-azad qəddin-ləmənə yeksan görünür, Nəye

taniyar – görüşündə olan Məhəmməd Füzuli "Hədiqətüs-süəda", "Məslə ül-etiqad" və s. kimi dini əsərləri ilə Ulu Tanrı, Məhəmməd Peyğəmbəri, Həzərəti Əlini və onun övladları İmam Həsən və imam Hüseyni mədh etmiş, onları humanist ideyalar carçısı adlandırmışdır;

3. Məhəmməd Füzulinin əxlaqi fəzilətlərə verdiyi yüksək qiyamət bu gün də öz təravətinini itirməmişdir;

4. Yaradıcılığı ilə özünə yeniləməz bir heykəl, abidə yaratmış Məhəmməd Füzuli haqlı olaraq deyir ki, insan şüur ilə hər şeye qalib gələcəkdir. Həqiqət olan hər bir şey imkan daxilində olan hər hansı bir şeydən daha əvvəldir;

5. Məhəmməd Füzulinin yaradıcılığı o qədər nəcib duyğular, yüksək və humanist əməllərlə doludur ki, Qərbi Avropa dillərinə tərcümə edilmişdir.

6. Nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandıran Məhəmməd Füzulinin qəzəl və qəsidiyəri Azərbaycanın korifey sənətkarları tərəfindən bu gün də toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə ifa olunmaqdadır.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur